

maliyyə məlumatı

2026 - I rüb

atb

kreditlər üzrə yaradılmış adi və məqsədli ehtiyatların məbləği və kredit portfelinə nisbəti

Müştəri	Kredit portfeli	Yaradılmış ehtiyatlar		Portfelə nisbəti
		Adi ehtiyatlar	Məqsədli ehtiyatlar	
Cəmi	814,700	5,900	20,853	3.28%

balansdankənar öhdəliklərin cəmi və növləri üzrə məbləği

Balansdankənar öhdəliklər	Məbləği (min AZN)	
	Cəmi	o cümlədən, xarici valyutada
İstifadə olunmamış kredit xətləri	17,900	332
Sənədli əməliyyatlar	34,145	17,403
Cəmi	52,046	17,736

Əlaqədar şəxslərlə (hüquqi və fiziki) bağlanmış əqdlərin ümumi məbləği və bu məbləğin bankın məcmu kapitalına olan nisbəti

(min manatla)

Normativin adı və təsviri	Normativin maks/min həddi	"Faktiki qalıq (hesabat tarixinə)"
Banka aidiyyəti olan şəxslərə və onların adından hərəkət edən şəxslərə verilmiş kreditin maksimum məbləği (cəmi)		3,805.32
Banka aidiyyəti olan şəxslərə və onların adından hərəkət edən şəxslərə verilmiş kreditin maksimum məbləğinin (cəmi) bankın məcmu kapitalına nisbəti (%)	maks. 20%	3.29

İri kreditlərinin cəmi və bankın I dərəcəli kapitalına nisbəti

Normativin adı və təsviri	Normativin maks/min həddi	"Faktiki qalıq (hesabat tarixinə)"
Bankın iri kreditlərinin cəmi		1,347.07
Bankın iri kreditlərinin bankın I dərəcəli kapitalına nisbəti	maks. 8 dəfə	0.01

**Məcmu və I dərəcəli kapitalın adekvatlığı, habelə leverec əmsalları üzrə
Mərkəzi Bankın normativ xarakterli aktlarında müəyən edilmiş tələblərlə
müqayisədə bankın faktiki göstəriciləri**

	Prudensial normativ	Faktiki göstərici
I dərəcəli kapitalın adekvatlığı,	min. 5%	10.82
Məcmu kapitalın adekvatlığı	min. 10%	11.98
Leverec əmsalları	min. 4%	4.73

Qeyri-standart kreditlərin cəmi və bu kreditlərin hər bir alt-kateqoriyası üzrə məbləği və kredit portfelində xüsusi çəkisi

Müştəri	Kredit Portfeli (min AZN)	Qeyri-standart kreditlər			Xüsusi Çəkisi (%)
		Qeyri-qənaətbəxş kreditlər	Təhlükəli kreditlər	Ümitsiz kreditlər	
Cəmi	814,700	8,306	4,551	17,261	3.70%

Kreditlərin, o cümlədən vaxtı keçmiş kreditlərin regionlar üzrə coğrafi bölgüsü

Regionlar	Məbləği (min AZN)	
	Ümumi portfel	o cümlədən, vaxtı keçmiş hissə
Abşeron	10,574	114
Ağcabədi	1,302	76
Ağdaş	895	47
Ağstafa	1,384	53
Ağsu	1,133	35
Astara	729	48
Babək	214	1
Bakı şəhəri	623,860	5,530
Balakən	585	38
Bərdə	1,562	138
Beyləqan	1,803	85
Biləsuvar	2,017	134
Cəlilabad	3,088	149
Culfa	0	0
Daşkəsən	1,383	29
Gədəbəy	1,391	46
Gəncə şəhəri	26,991	204
Goranboy	1,753	74

Regionlar	Məbləği (min AZN)	
	Ümumi portfel	o cümlədən, vaxtı keçmiş hissə
Göyçay	1,120	68
Göygöl	1,681	40
Hacıqabul	3,373	79
İmişli	2,252	94
İsmayıllı	1,211	35
Kürdəmir	2,050	120
Lənkəran	1,891	92
Lerik	1,158	27
Masallı	2,550	66
Mingəçevir şəhəri	846	20
Naxçıvan şəhəri	58,553	341
Neftçala	1,756	35
Oğuz	524	19
Ordubad	16	0
Qax	617	28
Qazax	1,552	56
Qəbələ	1,118	46
Qobustan	837	15

Kreditlərin, o cümlədən vaxtı keçmiş kreditlərin regionlar üzrə coğrafi bölgüsü

Regionlar	Məbləği (min AZN)	
	Ümumi portfel	o cümlədən, vaxtı keçmiş hissə
Quba	1,432	73
Qusar	695	49
Saatlı	1,437	60
Sabirabad	2,380	151
Şabran	1,027	18
Şahbuz	0	0
Salyan	3,254	93
Şamaxı	1,351	50
Samux	1,187	22
Sədərək	5	0
Şəki	1,997	115
Şəmkir	1,822	50
Şərur	88	9
Şirvan şəhəri	7,424	130
Siyəzən	951	21
Sumqayıt şəhəri	15,704	152
Tərtər	1,077	82
Tovuz	2,625	116

Regionlar	Məbləği (min AZN)	
	Ümumi portfel	o cümlədən, vaxtı keçmiş hissə
Ucar	857	20
Xaçmaz	1,211	76
Xızı	430	25
Yardımlı	1,305	23
Yevlax	1,100	75
Zaqatala	821	70
Zərdab	752	12
Cəmi	814,700	9,469